

Dövlət başçılarının dostluq və qardaşlıq münasibətləri bizim hər birimiz üçün örnəkdir

Fevralın 22-də Milli Məclisin Sədri Sahibe Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtuluşla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəndən verilən məlumat görə, TBMM Sədri salamlayan Milli Məclisin Sədri qardaş ölkələrimiz arasında münasibətlərin on yüksək seviyyədə olduğunu bildirib. O, bir neçə gün əvvəl Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi sefərini Türkiyəyə etdiyi xatılardaraq qeyd edib ki, dövlət başçılarının dostluq və qardaşlıq münasibətləri bizim hər birimiz üçün örnək təşkil edir. Vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şiarı layiqincə həyata keçirilir.

Prezident İlham Əliyevin Milli Məclisə keçirilən andırmada mərasimində danişan Milli Məclisin Sədri diaqətə çatdırıb ki, dövlət başçımızın hommən mərasimdəki çıxışındaki "Bizim ailəmiz türk dünəyasdır" fikri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan türk dövlətləri bir-birilə dəhə six münasibətlər qurmaldır və bu sahədə parlamentlərin də üzərinə müümə vəzifələr düşür. Sahibe Qafarova parla-



mentlərimizin həm ikitərəfli əsasda, həm də TÜRKPA əməkdaşlığında fəaliyyətinin gücləndirilməsinin vacibliyindən danışdır.

Spiker Sahibe Qafarova ölkəmizdə keçirilmiş prezident seçkilərində TBMM-in müşahidə missiyasının on böyük heytətə tomsil olunmasına və AŞPA-sədrinə ünvanlaşdırılmış Azərbaycan nümayəndə heyətinin solahiyətlərinin bu qurumda təsdiqlənməsinə etiraz edən məktuba görə türkiyəli hömkərə bir daha təşkükünü bildirib.

Görüşdə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından məmənluq ifadə edilərək, bunun ölkələrimiz arasında qardaşlığın dərəcəsi artırılarqanı qazanması münasibəti təbrikərləri çat-

bir örənisi olduğu vurğulanıb. Qeyd edilib ki, bu universitet gənclərimizin gələcək inkişafına öz töhfəsinə verəcək.

Azərbaycanda olağandan məmənluğunu bildirən TBMM Sədri Numan Kurtuluş APA-ya sədrliyin Azərbaycana keçməsi və ölkəmizin bu qurumun sessiyasına yüksək seviyyədə evsahibliyi etməsi münasibəti təbrikərləri çatdırıb. O, TBMM-in Azərbaycanın təşkilatı sədrliyini hərəkətli şəkildə dəstəkleyəcəyini ifadə edib.

TBMM Sədri fevralın 7-də Azərbaycanda keçirilmiş şəfək və demokratik prezident seçkilərində Prezident İlham Əliyevin qələbə qazanması kimi qiyomatlandırıb.

bir örənisi olduğu vurğulanıb. Qeyd edilib ki, bu universitet gənclərimizin gələcək inkişafına öz töhfəsinə verəcək.

Söhbət zamanı TBMM Sədri AŞPA-da Azərbaycan nümayəndə heyətinin solahiyətlərinin ratifikasiyası ediləməsindən təsdiqətini bildirib və bu qərarın qəbulundan sonra öz töhfəsinə qeyd edib. O, bu qərarın AŞPA-nın öz məhiyyətində zidd olduğunu, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətinin qurumuna da xeyrinə olduğunu söyləyib. TBMM Sədri bu qərarı müəyyən lobbi qruplarının işinə noticəsi kimi qiyomatlandırıb.

Milli Məclisin Sədri Sahibe Qafarova iso Avropanın və vaxtlar islamofob, türkofob və azərbaycanof qüvvələrinin faallığından azad etməsindən narahat olmalarından irolı goldiyyini diqqətə çatdırıb. Onun sözlərinə görə, başda Fransa olmaqla əleyhinə fəaliyyət göstərərək erməni lobbyının maraqlarına xidmət edir.

Görüşdə parlamentlərərə əlaqələrin qatılığı, səra bölgə üzrə polis orqanlarında sıra və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sira baxışı keçirilir.

35 Vətən məhərabası istirakçısının qatılığı, sira baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 154 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

"Azərbaycan"

Keniyanın baş prokuroru Ağdama səfər edib



Baş prokuror Kamran Əliyevin davatı ilə Keniya Respublikasının baş prokuroru Renson Mulele İngonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Baş Prokurorluğunun verilən məlumatına görə, nümayəndə heyəti Azərbaycanın işgaldən azad edilmiş Ağdam şəhərində səfərə olub.

Birinci Qarabağ mühərbiyi dövründə ölkəmizin suverenliyi və orası bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qohroman Vətən ovladlarının xatirəsini hərəmtə anaraq, xatirə abidəsi önüne qurulmuş dəstələri düzürlər.

Qonaqlar Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevanın rəhbərliyi və diqqəti ilə aparılan genişninqayışlı bərpa-quruculuq işlərinin onlarda böyük təsəssürat yaratdığını vurgulayıblar.

Nümayəndə heyəti Qarabağ xanı Pənahlı xanı sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmərat kompleksində, Cümlə məscidi və Ağdam Dövlət Dram Teatrında aparılan bərpa-quruculuq işləri ilə tanış olub.

Keniyalı prokurorlar yolboyu yaşayış məntəqələri və tarixi-mədəni abidələrə erməni vandalizmin izlərinin sahidi olmuşlar.

Səfər çərçivəsində nümayəndə heyəti Bərdə Rayon Prokurorluğunun fəaliyyəti ilə tanış olub.



Münxen görüşləri Azərbaycanın artan gücünü bir daha dünyaya göstərdi



Almaniyadan Münxen şəhərində keçirilən 60-ci beynəlxalq konfrans dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Konfransda bəşiriyəti narahat edən Ukrayna və Yaxın Şərq, eləcə də Somali, Sudan və Haitidəki mühərabələr, birləşmiş əsas kimi beynəlxalq hüququn alliyi, BMT Təhlükəsizlik Şurasının mümkin həsləhatı və işləm dəyişikliyinə dair məsələlər müzakirə olunurdu. Münxen Təhlükəsizlik Konfransında 180 dövlətin yüksəkvəzifli nümayəndəsi, o cümlədən 50-ya yaxın dövlət və hökumət başçıları iştirak edirdi.

Konfransda Prezident İlham Əliyev də iştirak edirdi. Ərazilər bütövlüyümüzü və suverenliyimizi tomin edəndən sonra Prezident İlham Əliyevin bu konfransda ilk iştirakçı idi. Dövlətimizin başçısı həm də yəniden Prezidenti seçiləndən, Azərbaycan xalqının böyük destəyinə qazanınca ona topçuluq qatılmaqla ölkəmizin təhlükəsizlik, o cümlədən gündəlikdə olan məsələlərə yüksək dəyər verdiyini göstərirdi. COP29-a evsahibliyi edəcəyilərən dəstələrənən təbrikərlərindən bu tədbir Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev konfrans çərçivəsində qarşı terörfərin müracəti əsasında bir sıra yüksəksoviyyəli görüşlər keçiridi. Dövlətimizin başçıı İsrail Dövlətinin Prezidenti İxsak Herşoşa görüşdü. İsrailin dövlət başçıı Azərbaycan Prezidentinə seçkilərdə qələbə qazanmış münasibəti təbrikərləri çatdırıb. Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığı dair fikir mübadiləsi aparıldı, hökumətlərərək komissiyaların fəaliyyəti qeyd olundu, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrənən toxunuldu.

Prezident İlham Əliyev, həmçinin qarşı terörfərin müracəti əsasən ATƏT-in fəaliyyətədən sadri, Malta Respublikasının xarici işlər naziri Saatlı rayonunda vətəndaş qəbulu və sira baxışı keçirib

kasinın xarici, Avropa işləri və ticarət naziri İlən Borqun da görüşü oldu. Dövlət başçıları görüşdə ATƏT çərçivəsində keçmiş qəflətləri olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Soviyyəti Planlaşdırma Komitəsi və ATƏT-in fealiyyətədən sadriinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vüqidləyi bildirildi. Prezident İlham Əliyev artıq Qarabağ münacişinin həll olunduğunu, Azərbaycanın öz suverenliyini və orası bütövlüyünü temin etdiyini vurğuladı.

Dövlət başçıı Ermenistandan ilə Azərbaycan arasında normallaşdırma prosesinin ikitərəfli karakteri daşıldığını da diqqətə çatdırıb. Görüşdə ikitərəfli ticarət əlaqələri və COP29-un Azərbaycanda keçirilməsi, işləm dəyişikliyinə noticəsi dəmələmələrindən ətraflı bəhs olundu.

COP29 və Azərbaycanın evsahibliyi etdiyi və edəcəyilərənən təbrikərlərindən bu tədbir Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Münxen konfransında keçirdiyi görüşlərdə onun ölkəyə rəhbərliyi dövründə Azərbaycanın güclü, qüdrətli dövlətə çevriləməsi də tirəf olunub. Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin Prezidentimizlə görüşü zamanı Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. ABŞ-nın ölkəmizlə əməkdaşlığı davam etdirilməsində maraqlı olmasından və qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyindən xəbər verir.

Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Scholts, ABŞ Prezidentinin işləm üzrə xüsusi nümayəndəsi Con Kerri, İraqın şimalındakı regional hökumətin başçıı Neçirvan Barzani və başçaları ilə də görüşlər keçirib.

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər, verdiyi açıqlamalar olduqca böyük siyasi əhəmiyyətə malikdir. Prezidentin dəyərləri açıqlamaları dövlətimizin və xalqımızın yekdil fikirin qotiviyəti və dönməş ifadəsi idi. Münxen konfransı eyni zamanda Azərbaycanın xarici siyasetinə Cənubi Qafqaz regionunun hüdudlarını asidığının bariz göstəricisidir. Qürur duyulası, fərqli edilsə məqəm ondan ibarətdir ki, Prezident İlham Əliyevin liderliyi Azərbaycanı dünyaya qüdrləti və güclü dövlət kimi təqdim edir.

Prezident İlham Əliyev Münxen görüşlərində Azərbaycanın daim artan iqtisadi və siyasi gücünü yenidən dünyaya göstərməklə, ölkəmizin boyan etdiyi əməkdaşlıq və inkişaf prioritetlərinə sadiqliyinə bir daha təsdiqlədi. Buna görə də ölkəmiz global seviyyədə öz siyasetini həyata keçirməyi bacaran etibarlı tərəfdəş imicini qazanıb. Bütin bunlar Azərbaycanın goləcək dəhə böyük uğurlar qazanmasına, dünyada söz sahibi olmasına olverişli zəmin yaradır.

*Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"*



*"Ülkər XASPOLADOVA,
"Azərbaycan"*

"Doha Ekspo 2023"də Azərbaycanın Milli Günü təşkil olunub



Fevralın 22-də Qətərdə "Doha Ekspo 2023" Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) Azərbaycanın Milli Günü keçirilib.

AZƏRTAC xəbor verir ki, 2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-də fəaliyyət göstərəcək "Doha Ekspo 2023" Beynəlxalq Bağçılıq Sərgisi "Yasıl sohra, daha yaxşı otraf mühit" (Green Desert, Better Environment) mövzusunda təşkil edilib. Məqsəd davamlı innovasiyalar təsviq etmə və səhralaşma ilə mübarizə aparmaqdır. "Doha Ekspo"da fəaliyyət göstəren pavilyonlar sırasında Heydər Əliyev Mərkəzinin, Ekoçligi və Təbiəti Sərvətlər Nazirliyinin birgə təşkilçiliyi ilə yaradılan Azərbaycan pavilyonu da yer alıb.

"Doha Ekspo"da təşkil olunan Milli Gün çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qəterin dövlət naziri Həmid bin Abdülaziz Al-Kuvəri, bu ölkənin medəniyyət naziri Şeyx Abdülrəhman bin Həmid Al Tani, bələdiyyə naziri Abdullah bin Həmid bin Abdulla Al Atiyə, "Doha Ekspo 2023"ün Baş komissarı Bader bin Omar Al Dafanın çıxışı olub. O bildirib ki,

Dohada belə uğurlu və vacib platformanı təşkil etdiyi üçün Qətər Dövlətinə töşkəkünü bildirən Anar Ələkbərov deyib: "Ölkələrin bir araya gəlmiş humanitar əlaqələrin və əməkdaşlığın inkişafı üçün çox önemlidir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan xalqlarımızın tarixən dini və mədəni əlaqələrlə bir-birinə bağlı olub. Hazırda iki ölkə arasında münasibətlər qarşılıqlı dostluq prinsiplərinə əsaslanır. Ölkələrimiz arasında əlaqələr müxtəlif sahələrdə dinamik inkişaf edir. Həsab edirim ki, dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq münasibətlərimiz bundan sonra da uğurla davam edəcək".

Sonra "Doha Ekspo 2023"ün Baş komissarı Bader bin Omar Al Dafanın çıxışı olub. O bildirib ki: "Azərbaycanda

"Doha Ekspo" bizi dünya ölkələrinə maraqlı "soyahət"ə aparır. Bu gün isə qardaş Azərbaycan Respublikasının Milli Günü qeyd etmək üçün bir araya gotirib.

Ölkəmizin bu il COP29-a evsahibliyi edəcəyini xatırladan Bader bin Omar Al Dafan deyib ki, Azərbaycan iqlim döyişikliyi məsələləri ilə bağlı beynəlxalq müzakirələrdə davamlılığı və əməkdaşlığı yaxşılaşdırmaq üçün COP28-o evsahibliyi etmiş Birleşmiş Ərəb Əmərlikləri və COP30-u qəbul edəcək Braziliya ilə fəal tərəfdəşlik edir.

Füsunkar təbiətə malik Azərbaycanın iqlim məsələləri ilə yanaşı, iqtisadiyyatın əsərlərinə və böyük ənəmərini vurğulayan "Doha Ekspo 2023"ün Baş komissarı deyib: "Azərbaycanda

investisiya siyaseti innovasiyaya və texnologiyaya əsaslanır. Azərbaycan neft-qaz sektorundan başqa, digər sahələri də sərttələk inkişaf etdirirək iqtisadiyyatının şaxələndirilməsini uğurla həyata keçirir. Büttün bunlar ölkəde bərpəolunan enerji, kənd tosorrufatı sonayışına və turizm kimi inkişaf edən sahələrdə investitorlar üçün geniş füsrətə yaradır. Azərbaycan geniş turizm imkanlarına malikdir, Xəzər tökülen çaylar, şimalda Böyük Qafqaz dağları, ölkənin mərkəzi hissəsində isə geniş ovalıqlar. Azərbaycanın "Doha Ekspo 2023"de iştirakı bu sərginin hədəfləri ilə səslişir, buda dost dövlətin beynəlxalq əməkdaşlığı, faydalı tərəfdəşlətlərə və investisiyalara töhfəsidir. Ona görə Qətərdəki dövlət və özəl sektorу deyil, ümumiyyətlə, Ekspoda işti-

raç edən digər dövlətlərin də Azərbaycandakı investisiya mühitindən, bu ölkənin iqtisadiyyatın bir çox sahəsində uğurlu təcrübəsindən istifadə etməsini gözlayırıktı".

Daha sonra Xalq artisti Azər Zeynalovun ifasında "Azərbaycan" mahnısı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında isə qədim xalq rəqslerimizden olan "Uzundərə" rəqsini təqdim edilib.

Mərasim çərçivəsində həmçinin Azərbaycanın təbii təxliyəsi və taxixi abidələrini əhatə edən fotosərgi təşkil olunub.

Açılışdan sonra tədbir iştirakçıları "Doha Ekspo 2023" Beynəlxalq Bağçılıq Sərgisindəki Qətər pavilyonuna baxış keçiriblər.

Qeyd edək ki, ərazisi 1,7 milyon kvadratmetr olan "Doha Ekspo 2023" Qətər paytaxtının ən böyük

pavilyonlarından biri olan Al Bidda parkında keçirilir. Burada ərazi pavilyonlarının toqquş edildiyi Beynəlxalq Zona, eynəncəli tədbirlərin keçirildiyi Ailəvi Zona və müxtəlif debatların, konfrans və sərgilərin təşkil edildiyi Mədəniyyət Zonası olmaqla üm zonaya bölünüb. Sərgidə 70-dən çox ölkə 20-20 yaşı beynəlxalq təşkilat iştirak edir.

Qonaqlar daha sonra Azərbaycan pavilyonunu ziyarət ediblər. Burada "Doha Ekspo"nun ümumi mövzusuna uyğun Azərbaycan florasının zənginliyi göstərilir və iqlim zonalarına uyğun olaraq bitkilərdən kompozisiyalar yaradılıb. Pavilyonda Qarabağ florasının tacı olan Xarıbülbül gülünün gözəlliyi də ziyarətçilərə çatdırılır.

Pavilyonda həmçinin Azərbaycan madəniyyətinə dair eksponat və məlumatlar yer alıb. Burada xalçaçılıq, misqörlük, şəbəkə kimi xalq sonetkarlığı, milli geyimlər, elcə də müğəm triosu nümayiş olunur.

Qonaqların pavilyona ziyarət zamanı müğəm triosunun ifası olub, kvartetin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən nümunələr, milli mətbəximiz təqdim edilib.

"Doha Ekspo 2023"de Azərbaycanın Milli Günü axşam saatlarında Azərbaycan Mədəniyyət Nəzirliyi ilə birgə təşkil olunan konsern programı ilə davam edib. Qeyd edək ki, fevralın 21-dən 24-dək Qətərdə həmçinin Azərbaycan Mədəniyyəti Gündəri keçirilir.

Ekspo tədbirlərinə xüsus ilə önmə verən ölkəmiz bundan avval Milan, Antalya, Astana, Pekin kimi şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə uğurla iştirak edib və yüksək mükafatlara layiq görüllüb. Bu beynəlxalq platformada uğurlu iştirakçı ilə seçilən ölkəmiz həmçinin "Osaka, Kansai Ekspo 2025" dünya sərgisində təmsil olunacaq. Yaponiya ilə əlaqələrə və dünya Ekspo sərgilərində iştiraka yüksək əhəmiyyət verən Azərbaycan "Osaka, Kansai Ekspo 2025"de iştirakçı müqaviləsini imzalayın ilk ölkədir.



Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Fransanın Azərbaycan əleyhinə bütün cəhdləri iflasa uğrayıb

"Fevralın 21-də Fransa Prezidenti Emmanuel Makronun Parisdə Ermənistanın baş naziri ilə birgə keçirdikləri mətbuat konfransında Azərbaycan əleyhinə, ermənilər birtaraflı qaydada müdafiə edən iddialar səsləndirməsi tamamilə osassızdır. Fransanın heç bir zoraklıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmisi ermənilərin hüquq və təhlükəsizliyindən dənişəsminin heç bir əsası yoxdur və bununla hansısa nticəni olda etməyəcək".



Bu fikirləri "Azərbaycan" qəzeti açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirilər ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Paşinyanın Fransaya gedəcəyi məlum idi: "Paşinyan Münxen səfərindən dördən sonra

Parisə gedərək ağası Makrona keçirilməli görüşlərə bağlı hesabat vermişdi. Makronun Paşinyanı yanına çağırmasının elə əsas məqsədi da Münxen görüşü ilə bağlı onun hesabatını dinləyib, yeni təlimatlar vermişdi. Görünür, Makron Azərbaycanla Ermənistan arasında baş tutan Münxen görüşündə vəsitəçi ola bilədiyinə görə ciddi narahatdır".

Deputat qeyd edib ki, Almaniyann Federal Kanseri Qaf Soltun təşəbbüsü və xahişi ilə Azərbaycanla Ermənistan arasında Münxende baş tutan ikitorofli görüşdə tərəflər danışuların davam edildirməsi üçün növbəti görüşlərin keçirilməsinə də razılaşdırıblar: "Ona görə də Makron əl-ayağa düşüb, növbəti görüşlərdə Ermənistanın özünü necə aparmalı olduğunu dair tapşırıqlarını verib. Otuz ilə yaxın müddədə Ermənistanın tacavükarı siyasətini və Azərbaycanın orazılığının işğalçıdır. Ona görə də olsun qarşı çıxmaya Fransanın indi əl-ayağa düşməsi bu ölkənin mökril niyyətini ortaya qoyur. Açıq-aydın görünür ki, Parisin məqsədi regionda sabitliyi və sülhün bərpasına nail olmaqdır. Makron məhz bu yolla Ermənistanın möhkəmlənməyə çalışır".

Azər Badamov qeyd edib ki, Makron bu məsələdə İrəvanın sui-istifadə etmək niyyəti güdü: "Ona görə də Azərbaycan-Ermənistan sohəndə 5 ay yaxın davam edən sabitiyi pozan Ermənistanın heç ne demir, əksinə, onu qızışdırmağa çalışır. Makron əlo hesab edir ki, Azərbaycan Ermənistanın toxribatlarını cavablandırırcən, Fransaya məsləhətləşməlidir. Bu, gülməli və monteqisidir. Fransa bilməlidir ki, Azərbaycan şorti sohədə möhkəmlənib və bundan sonra da əsərəmizə qarşı tördödilən istənilən toxribata cavabımız çox ağır olacaq. Ədər ki, Paşinyan və onun ağası Makron növbəti toxribat planlarında yamaqmaqla özlərimi xilas etmisi olarlar".

Deputat onu da deyib ki, Makronun hakimiyəti təkənləb və Parisin Bakı əleyhinə bütün cəhdləri iflasa uğrayıb. Əvvəllər Makronun destruktiv və möntiqisiz hərəkətlərin dəstekləyən Qərbi artı eyni siyaseti yürütmür. Bunu Münxen Təhlükəsizlik Konfransı da təsdiqlidir. Azərbaycanın regionda yaratdığı reallığı bir sərənətlər, eləcə də Ermənistan və Fransa tərəfindən qəbul edilməlidir. Onların alternativ yolu yoxdur.

**Nəzrin QAFARZADƏ,
"Azərbaycan"**

Fransa Azərbaycana qarşı yürütdüyü çirkin siyasetə son qoymalıdır

ATƏT Parlament Assambleyasının 23-cü qış sessiyasının iclasında ATƏT məkanındakı siyasi və təhlükəsizlik məsələlərinə dair müzakirələr aparılıb.



AZƏRTAC Xəbər verir ki, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Tural Gəncəliyev iclasdakı çıxışında Fransanın ölkəmizə qarşı yürütdüyü siyaseti koskin pisləyir. Qeyd edib ki, Fransa son zamanlar islamofob, türkofob və antisemit siyasetə aparır, bunulla yanaşı, Ermənistanı silahlandırıvə regionda səlhişlərə böhrərə olmasına qarşı destruktiv fəaliyyət nümayiş etdirir.

İclasda Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xankondi şəhərinin adını təhrif olunmuş formada səsləndirən fransız deputatları cavab olaraq, T. Gəncəliyev böyük fəxri hiss ilə homin şəhəri təmsil etdiyini diqqətli qətnamələr.

Azərbaycan nümayəndəsi bildirib ki, fransız deputatlar Qarabağdan olan ermənilər və qondarma "Arsax" üçün çox narahatlı keçirirlər, Fransa dövlətinin orasında, məsələn, Marsella "Marsax" adlı qurum yarada bilərlər.

T. Gəncəliyev çıxışının sonunda Fransanın Azərbaycana qarşı yürütdüyü çirkin və mökrli siyasetə son qoymasını tələb edib.

Parisin bitməyən qərəzi

Ermənipərəst Fransa bölgədə yeni münaqışə ocağı yaratmaq niyyətindən əl çəkmir

Bakının Fransanı siyasi, diplomatik cəhdədə möğlubiyyətlərə uğratması, təcavüzkar Ermənistan üzərində Cənubi Qafqaza yerləşək kimi çirkin planları pozması Yelisey sarayı tamamilə sərsidib. Buna görə də sözün həqiqi monasında başın itirən Makron hökuməti ardıcıl səhv qərarlar verir, yanlış adımlar atır.

Elə fevralın 21-də Prezident Emmanuel Makronun Parisdə Ermənistanın baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əssəsiz iddialar da Fransa Prezidentinin adına yuzən növbəti güllüsdögürən yanlış oldu.

Qərəzi yanaşmalara son qoymalıdır

Azərbaycanın suvereniliyini tam bərpa etdikdən sonra Qarabağda yaşayan ermənisilli sakinlər kömülli şəkildə ölkəmizi tərk etdilər. Hətta onlar özləri də beynəlxalq KİV nümayəndələrinin müsahibələrində ölkəni tərk etmek üçün heç bir zoraklıq məruz qalmadıqları, öxşaları ilə Ermənistanın yollandıqlarını, qayıtmışdan qədəm döşən 200 min-dən çox azərbaycanlının da hüquqları bərpa edilmiş, onlar da tarixi ərazilərində, dədə-baba torpaqlarına qayıtmışdır. Ancaq İrəvan bunu həyata keçirməkdən boyun qırırr...

Eyni zamanda Ermənistan da həmin insanların qayıdışı ilə bağlı məsələlər barədə dənişmər və ya dənişmər istəmər. Çünkü təcavüzkar ölkə yaxşı bilir ki, qayıdış qarşılıqlı şəkildə olmalıdır və vaxtilə Ermənistanın tərk etmək üçün əl-ayaqda qədəm döşən 200 min-dən çox azərbaycanlının da hüquqları bərpa edilmiş, onlar da tarixi ərazilərində, dədə-baba torpaqlarına qayıtmışdır. Ancaq İrəvan bunu həyata keçirməkdən boyun qırırr...

Bir sözü, no ermənisilli sakinlər, no də Ermənistan hökuməti qayıdış barədə dənişmər, ümumiyyətə, belə bir problem mövcud deyil.

Lakin azərbaycanlıların hüquqlarını heçən qayıtmaq istəyən Fransa

Comubi Qafqaz planları da suya düşdü.

Faktır ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı dövrə Fransanın erməni lobbyisini yalan vədərlər vətəndaşları onlara dərhal qəbul etmək istəyir. Azərbaycanın əsaslı siyaseti iflasa qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 25 il müddətindən qəbul edilmişdir. Bu gün də ortaya qoyur ki, Fransa qotiyəyən Comubi Qafqazda səlhi istəmər. Əksinə, Ermənistanı silahlandırmaq məhərabə fitilini alovlanır.

Ancaq Qərbin bu müstəmləkə ölkəsinin bölgədə gərginlik yaratmaq, səlhi mane olmaq kimi çirkin siyaseti iflasa qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 25 il müddətindən qəbul edilmişdir. Bu gün də ortaya qoyur ki, Fransanın qotiyəyən Comubi Qafqazda səlhi istəmər. Əksinə, Ermənistanı silahlandırmaq məhərabə fitilini alovlanır.

Ancaq Qərbin bu müstəmləkə ölkəsinin tərəfdarıdır.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütdüyü neokolonialist siyasetini ifşa edir. Ölkəmiz yaxşılıq sərənlilikdən dövründə Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxmışdır. 2023-cü ildə Azərbaycanın suvereniliyini tam təmən etməsi ilə Fransanın Comubi Qafqaz planları da suya düşdü.

Fransanın çirkin siyaseti iflasa məhkumdur

Azərbaycan bütün beynəlxalq tribunaldarda Fransanın XXI əsrde də yürütd



ŞUŞA *İslam dünyasının mədəniyyət paytaxtıdır*



● Gözəlliklər məkanı

Bu il Şuşa daha çox tanınacaq və seviləcək

Azərbaycanın incisi, Qarabağın baş tacı, gözəlliyinə neçə-neçə şeirlər yazılan, mahnılar bəstələnən, dastanlar qoşulan, filmlər çəkilən Şuşa hər birimizin fərxi etdiyi, qürur duyduğu məcütülər məkənidir. Şuşa təkər qohrəmanlıq, mardlik, iğidlik meydani kimi deyil, həm də Azərbaycan mədəniyyətinin beşiyi kimi hər zaman fərqli, seviləb və təmənb.

Bu qədim şəhərdə müsiki, teatr, xalq soneti, sonetkarlıq hər zaman inkişafda olub. Şuşa Azərbaycan mədəniyyətinin, ədəbiyyatının böyük sənəti vərəvələr və sonetkarlıq boxş edib. Əbəs yero bu şəhəri Zaqafqaziyənin konservatoriyası adlandırmışdır. Ümumiyyili Lider Heydər Əliyevin də o çox sevdiyi məkanlardan biri Şuşa şəhəri idid. Ulu Öndər əsərinin bu sözlərlə ifadə edərək demişdir: "Şuşa Azərbaycanın gözəldür!"

Təəssüflər olsun ki, bu məcütülər məkan 28 ildən çəki ki, erməni işgalində qalmışdı. Şuşanın işğaldə qalması hammazın üzüyin yandırı, qölbini göyndirdi. Qarabağın tacı olan Şuşanın erməni işgalindən azad olunacağı günü intzarla, həsrətə gələzəldir. İnanrıq ki, o gün mütləq goləcək, xalqımız gec-tez həmin günü sevincinə yaşıyacaqdır.

Sükiyörələr olsun ki, həmin gün illərdən sonra höyətimiz qədim qoydu, 27 sentyabr 2020-ci ildə erməni taxribatı noticisində 44 günlük Vətən müharibəsi başladı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişə haqqında sərəncam imzaladı. Dövlət başıbüyük rühi hiss ilə bayan etdi ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyannın on gəzel şəhərlərindən birinə çevriləcək.

2021-ci il may ayının 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişə haqqında sərəncam imzaladı. Dövlət başıbüyük rühi hiss ilə bayan etdi ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyannın on gəzel şəhərlərindən birinə çevriləcək.

2021-ci ildə Heydər Əliyev Fondu torofindən Şuşada "Xaribulbul" Müziqi Festivalı təşkil olundu. Vəqif Poeziya Günüleri keçirildi. 2022-ci il Azərbaycanda "Şuşa il" elan edildi. Həmin il şəhərin yaddaşında oluducaya olamatdır ki kimi qaldı. 1752-ci ildə Pənahəli xan tərefindən əsası qoynulan Şuşanın həm 270 illiyi tamam oludur.

2022-ci il martın 31-də Türkiyənin Burşa şəhərində TÜRKSOY-a üzv olan ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qararı ilə qədim müğənni-sonet beşiyimiz olan Şuşa 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olundu. Bu barədə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov mülahümət verdi. Bildirdi ki, Azərbaycan xalqının tarixini dahi sənətkarlar, mədəniyyət xadimləri boxş etmiş Şuşa şəhərinin dircəltmək oluducaya zoruridir. "Azərbaycanın bədən quderatı dahi sonetkar boxş etmiş şəhəri" dedi.

Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı safiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu torofindən Şuşanın mədəni ərsinini, tarixi və dini abidə-



ri dünyaya tanıtmak isteyirik. Bu mübarək yurda yeni nəfəs gotirməliyik. Biz təskil olaraq bunun üçün əlimizdən göləni edəcəyik". Ürəyimizdən xəbor veren bu xoş sözlər türk-islam dünyasının Azərbaycanın qədidi şəhərinin mədəni zənginliyinə diqqət və qayğısının dəha bir tozahürü idid.

Şuşanın gözəlliyyinin səsi-sorğu gündəngi bütün dünyaya yayılır. Bu qədim şəhərin tarixini vəroqloyendə görürük ki, Şuşa Azərbaycanın tarixi-mədəni, içtimai-siyasi həyatının müthüm mərkəzlərindən, o cümlədən islam sivilizasiyasının simvollarından biri olub. 2023-cü il sentyabr ayının 25-26-de Qəzər dövlətinin paytaxtı Dövlət şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlerinin 12-ci Konfransının iştirakçılarının yekidi qararı ilə Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə islam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Deməli, Şuşa beynəlxalq tədbirlərə evsahibliyi etmekən yənə, həm də islam dünyasının mədəniyyətiñi özündən əks etdirəcək. Gözüyənə vo qədimliyi ilə dünyaya meydən oxuyacaqdır.

Gördündüyü kimi, bu il ICESCO ilə Rusiya imperiyası arasında Kürkəçay müvafiqiliyi imzalandı və Qarabağın idarəciliyi qədəmənən təsdiq edildi. Məhdiquşlu xana qızı Mehriban Əliyev Qarabağda idarəciliyi təsdiq etdi. Lakin o, xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Şuşanın tarixini vəroqloyendən sonra Məhdiquşlu xana Rusiya imperiyasının general rütbəsi verildi. Müqaviləyə osanın, Rusiya İbrahimxol xanı Qarabağın xanı, oğlu Mehdiqul xanın varisini Məhdiquşlu xana Qarabağın idarəciliyi təsdiq etdi. Lakin o, xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraqın votonu qaytarılması istiqamətində iş aparıldı. Lakin dəfələrlə qızıl xanlıq taxtında yerini mühəkəməde bilməyib...

Məhdiquşlu xan 1806-ci il sentyabr 13-də rəsmən xanlıq basıldı. Noyabrdə 11-də Məhdiquşlu xan Cəvansığlı sefer etdi. İvan Qudoviçən 1913-1917-ci illərdə ilk dəfə ictimayıyyət nümayiş etdi. Azərbay

